

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Ramiz İbrahimovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 sentyabr 2015-ci il tarixli 09 sayılı müraciət üzrə

## RƏYİ

Bakı şəhəri

26 sentyabr 2015-ci il

Mən, ekspert qrupunun üzvü Ramiz İbrahimov 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 sayılı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızının 2015-ci il sentyabrın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətini araşdıraraq aşağıdakıları müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq tərtib edilərək müəyyən edilmiş müddətdə verildiyindən müvafiq rəy verilməsi üçün ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmişdir.

Namizəd G.M.Səfərova müraciətində qeyd etmişdir ki, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 21 sayılı Nəsimi birinci seçki dairəsi üzrə Ümid Partiyası tərəfindən irəli sürülmüş, həmin dairənin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər zəruri sənədlər dairə seçki komissiyasına təqdim edilmiş, ancaq dairə seçki komissiyası ona və yaxud səlahiyyətli nümayəndəyə imzaların yoxlanması barədə məlumat verməmiş, komissiyanın 23 sentyabr 2015-ci ildə keçirilmiş iclasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir. Eyni zamanda qeyd etmişdir ki, qərarın qəbul edilmə tarixi 22 sentyabr 2015-ci il göstərilmişdir. Xahiş edir ki, dairə seçki komissiyasının həmin qərarı əsassız olduğundan ləğv edilsin və həmin dairədən onun namizədliyi qeydə alınsın.

Araşdırma prosesində şikayətçi ilə əlaqə saxlanılmış, ona əlavə sənədlər təqdim etmək və araşdırmada iştirak etmək hüququnun olması izah edilmişdir.

Eyni zamanda dairə seçki komissiyası ilə əlaqə saxlanılmış və müraciətdə qeyd edilənlərlə bağlı izahat alınmışdır. Dairə seçki komissiyasından təqdim olunmuş müvafiq izahat və qərardan müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar 23 sentyabr 2015-ci ildə qəbul edilmişdir. Deputatlığa namizədə təqdim olunmuş qərarın surətində qəbul edilmə tarixi texniki səhv olaraq 22 sentyabr 2015-ci il göstərilmişdir. Texniki səhvin aradan qaldırılması üçün dairə seçki komissiyası tərəfindən müvafiq qərar qəbul edilmiş və surəti maraqlı şəxsə göndərilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasının deputatlığa namizəd G.M.Səfərovanın namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə qərarının əsası kimi 7 imza vərəqəsində imza toplayan şəxslərin səlahiyyətlərinin müəyyən edilməməsi və eyni zamanda Ümid Partiyası tərəfindən səlahiyyətli nümayəndələrin siyahısının dairə seçki komissiyasına təqdim edilməməsi göstərilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 25 sentyabr 2015-ci il tarixli protokol və rəylərdən görünür ki, G.M.Səfərovanın namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 550 seçici imzasından 468-i etibarlı hesab edilmişdir ki,

bu da namizədin qeyd alınması üçün kifayət edir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Eyni zamanda qeyd edilməlidir ki, Seçki Məcəlləsinin 60.2-ci maddəsində qeydiyyatdan imtina edilməsinin əsasları göstərilmişdir. Həmin əsaslar sırasında dairə seçki komissiyasının deputatlığa namizədin qeydiyyatından imtina edilməsi barədə qərarında əsaslandığı hallar göstərilməmişdir.

Göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, 21 sayılı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının Ümid Partiyasından deputatlığa namizəd G.M.Səfərovanın namizəd kimi qeyd alınmasından imtina edilməsi barədə 23 sentyabr 2015-ci il tarixli 12/32 sayılı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən namizəd kimi qeyd alınmalıdır.

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən **r ə y ə g ə l d i m :**

1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 21 sayılı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızının 24 sentyabr 2015-ci il tarixli 09 sayılı müraciəti təmin edilsin, onun namizəd kimi qeyd alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 23 sentyabr 2015-ci il tarixli 12/32 sayılı qərarı ləğv edilsin.

2. 21 sayılı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş Səfərova Günel Məhərrəm qızı həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeyd alınsın.

3. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Ramiz İbrahimov